

KATARAKTA VƏ QLAUKOMA MÜŞTƏRƏK OLAN XƏSTƏLƏRDƏ İKİETAPLI VƏ BİRMOMENTLİ KOMBİNƏ OLUNMUŞ CƏRRAHİ MÜALİCƏ ÜSULLARININ NƏTİCƏLƏRİ

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh.

Katarakta və qlaukoma daha çox yaşlıların xəstəliyi olub, korluq və əlilliyin səbəbləri arasında aparıcı yer tutan, görmə orqanında ən çox rast gəlinən xəstəliklərdir. Bu iki xəstəlik bəzən müştərək şəkildə olur və bu müştərək proses 17-38,6 % hallarda rast gəlinir [1]. Bu günə kimi belə vəziyyətlərin cərrahi müalicə taktikasına vahid münasibət yoxdur. Bəzi müəlliflər qısa müddətdə görmənin yaxşılaşmasını, gözdaxili təzyiqin normallaşmasını əsas gətirərək birmomentli kombinəolunmuş cərrahi müalicəni üstün tutur, digər müəlliflər isə etaplı müalicəni üstün tutur: əvvəl antiqlaukomatoz əməliyyat, bir müddətdən sonra kataraktanın cərrahi müalicəsi. Bu kataraktanın cərrahi müalicəsinə komfortlu şəraitdə aparılmasına imkan verərək ağırlaşma riskini azaldır.

Ədəbiyyat məlumatlarına əsasən qlaukomalı gözdə katarakta fəsadlı xarakter daşıyır [2]. Bu zaman övər arxa kapsulanın nazikləşməsi, övər və arxa kapsulada mikrodefektlərin əmələ gəlməsi, arxa kapsulanın altında psevdomembranın meydana çıxməsi kimi əhəmiyyətli dəyişikliklər baş verir. Adı çəkilən proseslər, həmçinin rigid bəbək, psevdoeksfoliyaçı qlaukomalı gözdə kataraktanın ekstraksiyasını çətinləşdirir və postoperasion periodun gedisiğini ağırlaşdırır (fibrinoz-plastik iridisklit erkən ağırlaşmalardan bəzidir) [3,6,7].

Qlaukomalı gözdə kataraktanın ekstraksiyası problemi, çox illərdir ki, bu xəstəliyin birmomentli kombinəolunmuş cərrahi müalicəsinə üstünlük verən oftalmoloqların diqqət mərkəzindədir. Birmomentli kombinəolunmuş cərrahi müalicə zamanı qısa müddətdə görmənin yaxşılaşması, gözdaxili təzyiqin normallaşması əldə olunsa da, bu prosedura etaplı cərrahi müalicədən daha çətindir. Birmomentli əməliyyatın özünün mürəkkəbləşməsi, müddətinin uzanması ilə bərabər həm də əməliyyat zamanı ağırlaşma riski artır. Əməliyyatdan öncəki midriazın əldə olunması ilə əlaqədar çətinliklər oftalmoloqları kataraktanın cərrahi müalicəsinin optimal metodunun seçilməsi problemi ilə qarşı-qarşıya qoyur. Həmçinin afakiyanın correksiyası, maksimal biouyğunluqlu intraokulyar linzanın (IOL) seçilməsi məsələsi müzakirə olunan və aktualdır [4,5].

İşin məqsədi: Katarakta və qlaukoma müştərək olan xəstələrdə ikietaplı və birmomentli kombinə olunmuş mikrocərrahi müalicə üsullarının nəticələrinin müqayisəsi

Material və metodlar: Müşahidə 32 qlaukoma və kataraktası müştərək olan xəstədə (32 göz) aparılmışdır. Xəstələr 55-78 (orta hesabla 66.5 ± 11.5) yaşda olmuşlar. Xəstələrin cinsə görə bölünməsi cədvəl 1-də göstərildiyi kimi olmuşdur.

Cədvəl 1.

Müayinə olunmuş xəstələrin cinsə görə bölünməsi

Cins	Xəstələrin sayı	
	Rəqəm	%
Kişi	12	37.5 %
Qadın	20	62.5 %

Xəstələrdə daha çox açıqbucaqlı qlaukoma, az halda qapalı bucaqlı qlaukoma rast gəlmişdir. İkincili qlaukoma 6 (18.75%) xəstədə olmuşdur. Xəstələrin qlaukomanın mənşeyinə, formasına görə bölünməsi cədvəl 2-də göstərildiyi kimi olmuşdur.

Cədvəl 2.

Qlaukomanın mənşeyinə, formasına görə xəstələrin bölünməsi

Qlaukomanın mənşeyinə görə xəstələrin sayı (%)	
I. li	26 (81.25%)
II. li	6 (18.75%)
Qlaukomanın formasına görə xəstələrin sayı (%)	
Qapalı bucaqlı	8 (25%)
Açıq bucaqlı	24 (75%)

Kataraktanın yetişmə dərəcəsinə görə xəstələr cədvəl 3-də göstərildiyi kimi bölünmüştür.

Cədvəl 3.

Kataraktanın yetişmə dərəcəsinə görə xəstələrin bölünməsi

Kataraktanın yetişmə dərəcəsi	Xəstələrin sayı	
	Rəqəm	%
Yetişmiş	20	62,5 %
Tam yetişməmiş	8	25 %
Yetişməmiş	4	12,5 %

Bütün xəstələrə vizometriya, perimetriya, biomikroskopiya, tonometriya, tonoqrafiya, qonioskopiya, refraktokeratometriya, oftalmoskopiya, ultrasəs EXO-qrafiya olunmuşdur. Xəstələr 2 qrupa ayrılmışdır. 1-ci qrupa bir müddət əvvəl antiqlaukomatoz cərrahi əməliyyat keçirtmiş 13 (40,6%) kataraktalı xəstə, 2-ci qrupa katarakta və qlaukoması müştərək olan antiqlaukomatoz cərrahi əməliyyat keçirməmiş 1-cili müraciət edən 19 (59,4%) xəstə aid edilmişdir.

1-ci qrupdakı xəstələrə etaplı cərrahi müalicə metodu tətbiq edilmişdir. Əvvəlcə antiqlaukomatoz cərrahi əməliyyat icra olunmuş, müəyyən müddətdən sonra kataraktanın extrakapsulyar ekstraksiyası (KEE) və ya fakoemulsifikasiyası (FAKO) icra olunmuşdur. Əməliyyatdan əvvəl xəstələrdə görmə itiliyi, gözdaxili təzyiq (P^o) cədvəl 4-də göstərildiyi kimi olmuşdur.

Cədvəl 4.

1-ci qrupa aid xəstələrdə əməliyyatdan əvvəl görmə itiliyi və gözdaxili təzyiq.

Görmə itiliyi	Xəstələrin sayı	
	Rəqəm	%
0,05-0,04	2	15,4%
0,03-0,02	2	15,4%
0,01>	9	69,2%
Gözdaxili təzyiq (P^o ,mm. c.s.)	Xəstələrin sayı	
	Rəqəm	%
30-33	4	30,7%
34-37	6	46,2%
38-41	3	23,1%

Əməliyyatdan önce axının yüngüllük əmsali (C) - $0,07 \pm 0,02 \text{ mm}^3/\text{dəq}/\text{mm. c. st}$, kamera mayesinin dəqiqlik həcmi (F) – 3-4 $\text{mm}^3/\text{dəq}$. olmuşdur. Hər bir xəstə əməliyyatdan önce 1 həftə müddətində hipotenziv müalicə almışdır. Retrobulbar anesteziya altında konyunktiva ayrıldıqdan sonra, əsasi limbə doğru olmaqla 1/3 sklera qalınlığında 4,0x4,0 mm ölçüdə düzbucaqlı skleral loskut kəsilmişdir. Sinustrabekulektomiya (STEK) olunduqdan sonra skleral loskuta tikişlər (10.0 №) qoyulmuşdur. Ön kamera bərpa olunmuşdur. Konyunktiva kəsiyinin kənarları tikilərk (8 №) əməliyyat başa çatdırılmışdır. Xəstələr 5-8 gün stasionar müalicədən sonra evə və ambulator müalicəyə yazılmışlar. Müəyyən müddətdən sonra bu xəstələrin 4-ünə kataraktanın fakoemulsifikasiyası+İOL implantasiyası (FAKO+İOL), 9-una kataraktanın ekstrakapsulyar ekstraksiyası+ İOL implantasiyası (KEE+İOL) cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyat öncəsi hazırlıq yuxarıda qeyd olunduğu kimi aparılmışdır. Limbdən 2 mm kənardı FAKO+İOL zamanı 3,2 mm, KEE+İOL zamanı 7 mm uzunluqdə, 3 mm enində olan tonnel kəsiyindən sonra kapsuloreksis aparılmış, bulanmış büllur kütlələri ultrasəs və ya mexaniki yolla xaric olunmuşdur. İOL implantasiya olunmuş, əməliyyat başa çatdırılmışdır.

2-ci qrupdakı xəstələrə isə birmomentli kombinə olunmuş mikrocərrahi müalicə (STEK +FAKO+İOL və ya STEK+KEE+İOL) tətbiq olunmuşdur. Belə ki, 3 xəstəyə STEK+FAKO+İOL, 16 xəstəyə STEK+KEE+İOL cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan əvvəl xəstələrdə görmə itiliyi, gözdaxili təzyiq (P^o) cədvəl 5-də göstərildiyi kimi olmuşdur.

Əməliyyatdan önce axının yüngüllük əmsali (C) - $0,04 \pm 0,02 \text{ mm}^3/\text{dəq}/\text{mm. c. st}$, kamera mayesinin dəqiqlik həcmi (F) – 3,5-4,5 $\text{mm}^3/\text{dəq}$. olmuşdur. Bu qrupdakı xəstələr də əməliyyatdan önce 1 həftə müddətində hipotenziv müalicə almışdır. Əməliyyat öncəsi hazırlıq, konyunktiva kəsiyi, skleral loskutun kəsilməsi, sinustrabekulektomiya yuxarıda qeyd olunduğu kimi aparılmışdır. Bu qrupda STEK+FAKO+İOL cərrahi əməliyyatı zamanı bulanmış büllur kütlələri limbin gicgah tərəfində aparılmış 3,2 mm uzunluqlu tonnel kəsikdən ultrasəs üsulu ilə çıxarılmışdır. STEK+KEE+İOL cərrahi

əməliyyatı zamanı sinustrabekulektomiya icra olunduqdan sonra skleral loskutun hər bir kənarından 2 mm uzunluqda olmaqla kəsik uzadılmış, 3 mm enində tunnel kəsik formalaşdırılmışdır. Əməliyyatın sonrakı mərhələləri yuxarıda qeyd olunduğu kimi aparılmışdır.

Cədvəl 5.

2-ci qrupa aid xəstələrdə əməliyyatdan sonra görmə itiliyi və gözdaxili təzyiq.

Görmə itiliyi	Xəstələrin sayı	
	Rəqəm	%
0.06-0.05	3	15.8%
0.04-0.02	5	26.3%
0.01>	11	57.9%
Gözdaxili təzyiq (P°, mm. c.s.)	Xəstələrin sayı	
	Rəqəm	%
30-33	6	31.6%
34-37	7	36.8%
38-41	6	31.6%

Hər iki qrupa aid xəstələr 3-6 ay müddətində müşahidə altında olmuşlar.

Nəticələr və müzakirə: Nəticələr intra- və postoperasion ağrılaşmaların olub - olmaması, postoperasion periodda itihabi reaksiyanın dərəcəsi, görmə itiliyi,gözdaxili təzyiqin normallaşması və görmə sahəsinin dinamikasına görə qiymətləndirilmişdir. 1-ci qrupdakı 2 xəstədə, 2-ci qrupdakı 1 xəstədə kataraktanın fakoemulsifikasiyası zamanı arxa kapsulanın cirilması baş vermişdir. Bu xəstələrə kapsula kisəsinə İOL implantasiyası mümkün olmamışdır. Ön vitrektomiya aparıldıqdan sonra, İOL iridosiliar şırıma qoyulmuşdur. Postoperasion periodda xəstələrin hər birində yüngül qarışq inyeksiya olmuşdur. 3 xəstədə (1-ci qrupda 2, 2-ci qrupda 1 xəstədə) iridosiklit baş vermiş, 6 xəstədə (1-ci qrupda 3, 2-ci qrupda 3 xəstədə) buynuz qışanın mərkəzi ödemi, 4 xəstədə (1-ci qrupda 2, 2-ci qrupda 2 xəstədə) buynuz qışanın diffuz ödemi baş vermişdir. 1-2 həftədən sonra adı çəkilən proseslər aradan qaldırılmışdır. Qlaukomə cərrahiyəsi ilə əlaqədar olan damarlı qışanın qopması, dayaz ön kamera,bədxassəli qlaukomə kimi ağrılaşmalar rast gəlinməmişdir. Əməliyyatdan sonra hər iki qrupa aid xəstələrdə görmə itiliyi, gözdaxili təzyiq (P°) cədvəl 6-da göstərildiyi kimi olmuşdur.

Cədvəl 6.

Əməliyyatdan sonra hər iki qrupa aid xəstələrdə görmə itiliyi və gözdaxili təzyiq.

Görmə itiliyi	Xəstələrin sayı		
	Rəqəm	%	
1-ci qrup	0,1-0,2	4	30,8%
	0,3-0,6	9	69,2%
2-ci qrup	0,1-0,3	8	42,1%
	0,4-0,7	11	57,9%
Gözdaxili təzyiq (P°,mm. c.s.)	Xəstələrin sayı		
	Rəqəm	%	
1-ci qrup	18-21	6	31,6%
	17-16	7	36,8%
2-ci qrup	18-21	10	52,6%
	17-16	9	47,3%

Əməliyyatdan sonra axının yüngüllük əmsalı (C) - $0.10 \pm 0.02 \text{ mm}^3/\text{dəq/mm. c. st}$, kamera mayesinin dəqiqlik həcmi (F) - $3,5-4,5 \text{ mm}^3/\text{dəq}$. olmuşdur. Beləliklə müşahidənin nəticələrinə əsaslanaraq belə qənaətə gəlirik ki, hər iki metodun tətbiqi effektiv, təhlükəsizdir. Ancaq birmomentli kombinə olmuş müalicə metodunun tətbiqi zamanı görmə funksiyasının yaxşılaşması, gözdaxili təzyiqin normallaşması birdəfəlilik cərrahi əməliyyatla və qısa müddət ərzində əldə olunur.

Ə DƏB İYYAT

1. Амансахатов Ш.А., Сейидов А.С. К вопросу прогрессирования катаракты после антиглаукоматозных операций // Матер. I Евроазиатской конф. по офтальмохирургии.- Екатеринбург, 1998, с.48-49.
2. Курышева Н.И., Федоров А.А., Еричев В.П. Патоморфологические особенности катарактального хрусталика у больных глаукомой // Вестн. офтальмол., 2000, №2, с.13-15.
3. Астахов С.Ю. Современные методы хирургической реабилитации больных с сочетанием катаракты и глаукомы // Матер. офтальмол. конгресса «Белые ночи». - С.-Пб., 25-28 мая 1998, с.22-24.
4. Федоров С.Н., Иошин И.Э., Егорова Э.В., Толчинская А.И., Виговский А.В. Хирургическая технология и результаты тоннельной экстракции катаракты // Офтальмохирургия, 2000, № 3, с.54-60.
5. Arshinoff S. Ophthalmic viscousurgical devices // J. Cataract. Refract. Surg., 2000, v.26, p.627-628.
6. Breyer D.J., Hermeking H., Gerke E. Späte Luxation des Kapselsackes nach phacoemulsifikation mit endokapsularer IOL beim Pseudoexfoliationssyndrom.// Ophtalmologe, 1999, v.96, p.248-251.
7. Malyugin B. Small pupil phaco surgery: a new technique.// Arq Bras Oftalmol. Ann Ophtalmol.2007 Sep;39(3):185-93.

Мамедов Ш.Ю., Акперова А.Т.

РЕЗУЛЬТАТЫ ДВУХЭТАПНЫХ И ОДНОМОМЕНТНО КОМБИНИРОВАННЫХ ХИРУРГИЧЕСКИХ МЕТОДОВ ЛЕЧЕНИЯ ПАЦИЕНТОВ С ГЛАУКОМОЙ И КАТАРАКТОЙ

Национальный Центр Офтальмологии имени академика Зарифы Алиевой, г.Баку,

P E Z Y O M E

Результаты двухэтапных и одномоментно комбинированных хирургических методов лечения 32-х пациентов с сочетанными заболеваниями катаракты и глаукомы подтверждают, что оба метода эффективны и безопасны. Однако, во время применения одномоментно комбинированных методов хирургического лечения улучшение зрительных функций и нормализация внутриглазного давления достигаются путем однократного оперативного вмешательства в короткие сроки.

Mamedov Sh.U., Akbarova A.T.

RESULTS OF COMPARISON TWO STAGE AND ONE STAGE COMBINED SURGERY IN GLAUCOMATOUS PATIENTS WITH CATARACT

National Ophthalmology Centre named after acad. Zarifa Aliyeva, Baku,

S U M M A R Y

Clinical data on 32 patients (with cataract and glaucoma) after two stage and one stage combined surgery revealed the efficacy and safety of two methods. Combined penetrating trabeculectomy and cataract extraction or phacoemulsification with intraocular lens implantation is preferred because of fast visual functions rehabilitation and fewer postoperative complications, well controlled IOP and visual effect after surgery.

WORLD MEDICINE

Gözlərə nur bəxş edək!



Tafazol



antiseptik, iltihab əleyhinə,
damardaraldıcı və yerli
keyləşdirici preparat

Floksimed



ftorxinolon qrupu antibiotik

Neladeks



antibakterial, iltihab əleyhinə,
antiallergik preparat

Tobrimed



aminoqlikozid qrupu antibiotik

Klodifen



QSİƏP

Aykrol



allergiya əleyhinə
preparat

Kataksol



kataraka zamanı
təyin edilən preparat

Normatin



qlaukoma əleyhinə
preparat

Midaks



midriatik

Fluzamed



göbələk əleyhinə preparat

Bestoksol



metabolik preparat

Medeksol



qlükokortikosteroid

Nozeylin



damardaraldıcı və
allergiya əleyhinə preparat

Dorzamed



qlaukoma əleyhinə
preparat



WORLD MEDICINE
Pharmaceutical Company